

## Qarabağ müharibəsi Vahid Məhərrəmovun yaradıcılığında

Bədii yaradıcılıq həm de Tanrıının bəndəyə verdiyi fitri istedaddı. Çoxlarına yaradıcılıq adı, sıradan bir qabiliyyət kimi görünən də əslində belə deyil. Yaradıcılığın da özünə məxsus çatınlıkları, eniş və yoxuşları var. Bədii yaradıcılıq da belədi. Bu və ya digər peşəni öyrənməyə başlayanda insan mütləq onun mürəkkəbliyinə varır. Əlinə qələm alıb bu peşənin başlangıcından bütün maneələri “addim-addim keçib” sona çatan sənətkar olur. Son 30-40 il əvvəl yaradıcılığa başlayan və bu günə qədər fasiləsiz fəaliyyət göstərən qələm sahiblərin sırası indi xeyli seyrəlib. Yazıçılar müxtəlif mövzulara daha həvəslə müraciət edir. Ele bil məmləkətimizdə Qarabağ müharibəsi olmayıb. Dövrümüzün ən ağır və ağırli problemi olan Qarabağ mövzusundan yanan jazarlarıımızı çox nadir hallarda daha “iri” janrlara da müraciət edəni görürük. Öz yaradıcılığında hərbi mövzuya geniş yer ayıranlar isə az olub.

Ömrünün böyük hissəsini bədii yaradıcılığa həsr etmiş və bu gün də tükənməz enerji ilə milli mətbuatımızda daha çox Qarabağ, hərbi mövzu ilə oxucuların görüşünə gələn Vahid Məhərrəmovun 60 yaşı tamam olur. El arasında bu yaş dövrünə “qocalığın uşaqlıq çağrı” da deyirlər. Uşaqlıq – doğruluq, saflıq anlamıdır, zənnimcə. Son otuz ildə erməni vandalizmi, xalqımıza qarşı törədilmiş faciələr, bəşər tarixinin misli görünməyən vəhşilikləri Vahidin yaradıcılığında bədii əksini dolğunluğunu ilə tapdı. Yazıçı bədii sözün qüdrəti ilə ermənilərin törədikləri faciələri tarixləşdirərək ən yeni tarix yazüb. Yazüb ki, gələcək nəsillərə qalsın.

Yazıçı yaşadığımız dövrün hadisələrini ya sənədli, ya da bədii üslubda oxucuya təqdim edir. Bu, Vətənə, qoynunda dünyaya göz açlığı torpağa vətəndaş xidmət deməkdir. Çox gözəl deyiblər ki, sən yazıçı olmaya bilərsən, amma vətəndaş mütləq olmalıdır.

Son otuz ildə ən çox “Qarabağ” və “mühəribə” mövzularında yanan jurnalistlərimiz gözə çox seyrək dəyir. Belə müəlliflərdən biri də hərbi jurnalist Vahid Məhərrəmovdur.

Söz sənətkarının bədii yaradıcılığı obraz baxımından zəngin və özünə məxsusdur. Ömrünün altmış illiyi Vahid Məhərrəmov sənətinin yeni mərhələsidir desək, yanılmarıq. Yazüb yaradıqlarına qısa nəzər salanda görürük ki, bir xalq, bir millət olaraq zaman-zaman erməni vəhşiliklərindən yana-yana söz açmışıq. Çəkdiyimiz faciləri, başımıza gətirilən müsibətləri daha dərindən araşdırıb qiymətləndirmişik. Lakin hiss olunur ki, bu, hələ azdır. Bu sahədən müntəzəm

olaraq yazılıyıq. Erməni vandalizmi, Qarabağ müharibəsi Vahid Məhərrəmovun yaradıcılığına illrcə əvvəl hopub.


Vahidin doğulub, boy-aşa çatdığı Zəngilan rayonu iyirmi yeddi ildən artıq erməni işğalı altında qalıb. Bu illər ərzində yazıçı-jurnalist nələr çəkib? Bax, bunu onun yazdıqları deyir.

Vahid Məhərrəmovun jurnalistikaya gəlişi Qarabağ müharibəsinin başlangıcı ilk dövrə təsadüf edir. Sovet ordusu sıralarında hərbi xidmətdən sonra doğma Babaylı kəndinə qayıdır. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub. Oxumaqla yanaşı işləməyi də qərara alıb. Uşaqlığından əməyə alışmışdı -

hələ körpə ikən atasını itirmişdi, ailə yükünü anası daşımışdı. Həm oxumaq, həm də işləmək tələbə üçün çətin olسا da, V.Məhərrəmov buna dözüb. Bu çətin günlərin bir gün sonunun olacağına inanırdı. Bu inam təmkin idi, ümidi ididi. Vahid 1982-ci ildə neft mədənlərində neftçi kimi əmək fəaliyyətinə başlayıb. Çox keçməyib ki, “Qarabağ” çoxtirajlı qəzetində ilk məqaləsi çap olunub. Az sonra o, neft mədənlərində həm yaxşı neftçi, həm də jurnalist kimi tanınıb. Aylar ötdükçə Vahid Məhərrəmovun imzası dövrü mətbuatda da görünməyə başlayıb.

Dövrün ən ağır fiziki əmək sahəsi neft sənayesi idi. Əmək və yaradıcılığının ilk astanasında olan genç yazar daha sonra – Qarabağda müharibə davam edən günlərdə - 1992-ci ilin dekabr ayında könüllü olaraq hərbi xidmətə yollanıb.

Həmin günlərdə ölkədə gərginlik tütğyan edirdi, Qarabağ uğrunda, eləcə də ətraf rayonlarda qanlı döyüşlər fərdirdi. Ermənilər nəyin bahasına olursa olsun Qarabağı Azərbaycandan qoparmaq istəyirdilər. O zaman hər bir gənc orduya – Vətənə, dövlətə özünün mükəmməl bildiyi sahə üzrə töhfə vermək istəyirdi. Yeni formalşmaqdə olan



ordu sıralarına könüllü yazılan Vahid Məhərrəmov öncə Daxili Qoşunların organı olan “Əsgər” qəzetində hərbi müxbir kimi xidmətə başladı. Sonra xidmətini Müdafiə Nazirliyinin organı olan “Azərbaycan Ordusu” qəzetində davam etdirdi. Qarabağ müharibəsinin alovlandığı ilk illərdə “Azərbaycan Ordusu” qəzetində “leytenant Vahid Məhərrəmov” imzası ilə məqalələr dərc olunmağa başladı. Bununla da o, təleyini ömürlük orduya bağladı. Qarabağ müharibəsinin ən gərgin dövründə Vahid Məhərrəmov Goranboyda, Ağdərədə, Fizulidə, Ağdamda, qoynunda dünyaya göz açlığı Zəngilan rayonunda və başqa istiqamətlərdə gedən qızığın döyüşlərin şahidi oldu. Döyüşlərimizin qazandığı qələbələrdən reportajlar, məqalələr hazırladı. Bu həm də Vahid Məhərrəmovun həyat və yaradıcılığının yeni mərhələsi oldu.

Hərbi xidmət dövründə dəfələrlə qaynar nöqtələrdə olub və xalqımızın ığid oğul və qızlarımızın döyüşlərdə göstərdikləri qəhrəmanlıqları görüb yaxından izləyib. Onlarla döyük meydanında görüşüb təəssüratlarını öyrənib, döyük yollarından yazüb. Həmin günlərdə dövrü mətbuatda onun cəbhədən hazırladığı məqalələr, müsahibələr, öcerklər və yazıları işıq üzü grünrüdü. Vahid Məhərrəmov döyük meydanında gördüyü və eşitdiyi hadisələr əsasında “Mühəribənin bir ili” adlı ilk kitabını çap etdirdi. Kitabda cəbhədə döyük əsgər və zabitlərin qəhrəmanlığı, gündəlik döyük fəaliyyəti

işqalandırılırdı. “Səngərdə yazılmış sətirler” kitabı da bu qəbildəndir. Mühabibədən, qəhrəman zabit və əsgərlərinin döyüşlərində bəhs edən kitab hərbi jurnaliste uğur gətirib. “Qələbə namə”, “Ölməzlik zirvəsi”, “Pulemyotçu Nurəddin”, “Erməni əsirliyindən dönenlər”, “Qanlı gecə-qanlı tarix”, “Hər addım uğrunda”, “Kəsilməyən atəş səsleri” kitabları da müəllif böyük yaradıcılıq uğurları qazandırıb.

Hərbi jurnalist Vahid Məhərrəmov xidmətdə olduğu müddətdə də tərxis edildikdən sonra da cəbhə bölgəsinə ezamiyyətlərində görüşüb həmsöhbət olduğu zabit və əsgərlərdən eşitdiyi maraqlı hadisələri ustalıqla qələmə alır, hekayələşdirirdi. “Qanlı məktəbli çantası” hekayəsi də bu qəbildəndir. Ata məktəb yaşına çatan oğlu Qaliblə dükənlərini gəzir. Məktəb ləvazimatları satılan mağazadan uşaqın bəyəndiyi yaşıl rəngli çanta nisbətən yuxarı sinif şagirdləri üçün olur. - Başqa yerdən daha yaraşanını alacağam, - deyən ata, oğul ilə dükəni tərk edir.

Ertəsi gün atanı - Dönməzi cəbhəyə səfərbər edirlər. Dönməz həm də ehtiyatda olan zabit olduğu üçün onu Goranboya - döyükə aparırlar. Dönməzin vuruşduğu hərbi hissə qısa müddətdə bir neçə kəndi düşməndən azad edir. Onun komandır olduğu taqım da döyüşlərdə fərqlənir.

Yeni dərs ili başlanımdı. Bir gün ata Goranboyda mağazalardan birində oğlunun bəyəndiyi yaşıl çantasını görür və alır. Həmin ərefədə döyüşlər də ara vermişdi. İcazə alıb eve baş çəkməli idi. Lakin cəbhədə qəflətən vəziyyət gərginləşir. Gənc zabit oğluna aldığı məktəbli çantasını üstündə gəzdirmiş. Düşmən hücumunun qarşısını almaq üçün Dönməzgil yenidən döyükə atılırlar. Gərgin keçən əməliyyatların birində Dönməz şəhid olur. Oğlu üçün aldığı məktəbli çantası da qana bulanır. Döyüşü dostları şəhidi evə gətirəndə oğluna aldığı qanlı məktəbli çantasını da gətirirlər. Şəhidin oğlu bu qanlı çantani məktəb götürür.

Vahid Məhərrəmovun bədii yaradıcılığında təsireddi, gərgin süjetlər, hadisələr çıxır. “Erməni əsirliyindən dönenlər” kitabını vərəqlədikcə öyrənirik ki, mühəribənin davam etdiyi müxtəlif illərdə həm mülki vətəndaşlarımız, həm də hərbçilərimiz döyüşdə düşmənə əsir düşüblər. Yazıçı əsirlərin hər biri ilə ayrı-ayrılıqda görüşüb və əsirlikdə hansı işgəncələrə məruz qaldıqlarını onların öz dillərində ezipdi. Ətən əsrin sonlarında bəşər tarixində misli görünməyən erməni işgəncələrinin məruz qalan soydaşlarımızın dediklərini bir yerə toplayaraq kitab nəşr etdirib. Bu kitabı oxuduqca belə qərara gəlirsən ki, yer üzündə erməni kimi qəddar, qanlı, amansız, insana zərrə qədər rəhmi gəlməyən ikinci millət yoxdu.

Yazıçıının “Ölüm vaxtı” povesti çox gərgin sujetli bir əsərdir. Müəllif ermənilərin iç üzünü Xankəndi bazarından müdürü olmuş Aşotun və onun dostlarının timsalında daha aydın şəkildə təsvir edir. Qarabağ hadisələri başlamazdan əvvəl Aşotun bazara satmaq üçün hər gün yeni kənd məhsulları gətirən Bəhruz məlum hadisələrdən sonra qardaşı ilə əsir düşür. Bəzək Aşot da bazarı buraxıb daşnakçılara qoşulmuş, silahlı quldur dəstəsinə başçılıq edirmiş. Əsir düşməş Bəhruzu görəndə Aşot dəstə üzvlərinə ona ən ağır işgəncələr verməyi tapşırı-



rir. Qardaşı ermənilərin verdikləri işgəncələrinə dözə bilməyib həyatını itirir. Bəhruba ağır işgəncələr verərək sinəsini dəmir xaçla dağlayırlar.

Hərbi jurnalist Vahid Məhərrəmov yaradıcılığı təkcə mühəribə mövzusu ilə məhdudlaşdırır, əksinə - əsərlərdə yumurda, sevgi mövzusu da də geniş yer alır. Və oxucu sevgisi qaanıb.

İlk dəfə çar rusiyası dönməndə Qafqaza ayaq ayan ermənilər həmin andan azərbaycanlıları, türkləri özlərinə əbədi düşmən bilerək Qafqazın aborigen xalqı olan türklərin həyatına həyasızcasına soxularaq uydurduqları cəfəng ideyalarını həyata keçirmək üçün zaman-zaman hərəkətə keçiblər. Bu, yalnız erməniliyin məhsulu deyil, həm də türk xalqlarının güclənməsini, inkişafını həzm edə bilməyən mənfurluğun diqtəsidir.

Yazıçıının yaradıcılığında bu mövzular da geniş yer alıb. Hadisələr araşdırılaraq ətraflı izah edilib. Vahid Məhərrəmov Ermənistən-Azərbaycan konfliktinə, Qarabağ münaqişəsinin törətdiyi faciələrə, arxada qalan illərə obyektiv qiymət verib. Erməni vəhşiliyi, erməni vandalizmini onun əsərlərində olduğu kimi oxuya bilərik.

“Mühəribənin qanlı kolgəsi” romanı həm həcm baxımından, həm də Qarabağ müharibəsinin başlandığı ilk günlər ermənilərin azərbaycanlıları öz dədə-baba yurdundan, ev-əşiklərini yandıraraq didərgin saldıqları günlər geniş şəkildə əks olunub. Müəllif əsərin baş qəhrəmanı mühəribədə canla-başa iştirak edən Həcər qeyrəti Məleykənin və qardaşı Kamandarin, bir sözlə, bu ailənin dramının – ailə faciəsinin fonunda mühəribədə əzab çəkən insanların bədii əksini verib.

“Ölməzlik yolunun yolcusu” kitabı isə 44 günlük Vətən müharibəsinin rəşadətli zabitlərindən biri olan şəhidi baş leytenant Həsən Rzazadənin həyat və döyük yolundan bəhs edir.

Müəllifin bu günlərdə nəşr olunmuş “Elimizə qayıdırıq” kitabına 44 günlük Vətən müharibəsindən bəhs edən publisistik yazıları, povest, hekayə və esseləri topaşır. Ümid edirik ki, başqları kimi hərbi jurnalist Vahid Məhərrəmovun bu kitabı oxucular tərəfindən sevinclə qarşılanaq və məraqla oxunacaq.

Qəlemdəşim, şəxsiyyətinə və qəleminə hər zaman hörmət bəslədiyim hərbi jurnalist Vahid Məhərrəmovun 60 yaşı tamam olur. Yazıçıının yaradıcılıq həyatı barədə qısa məlumat verməklə onun necə tükənməz enerjiyə malik olduğunu, yazdığını əsərlərində də görmək mümkündür. Həyat dolu eşqlə, ilhamla yazüb – yaradan yazıçıının bu yaşda olduğuna inana bilmirsin...

**Bəxtiyar ƏLİYEV,  
hərbi jurnalist**